

Ermnistan Arazn dadn aclayr

tn il Ermnistanda zavod tullantlarnn Araza axdlmas il bal sosial bklrd yaylan videogrnrt bir ox sz-
.shbtlr yaratd. Son illrd bir sra rsmilr onu inkar edir, bzilri is Arazn irklndiyin tkid edirdi

AranNews – Araz çay rdbilin üç su hövzsindn biridir v imal yalti cmiyytinin ksr hissini içmli su il tmin edir. Bu çayn hmiyytin diqqt etmkl slami ura Mclisinin nümayndlri bir vaxtlar onun snaye tullantlar il çirklndirilmsin öz narahatqlarn .bildirdilr, digr bir vaxtda is hr hans çirklnmnin olmadn dedilr
Bunu da deyk ki, Muan mntqsinin (Parsabad v Bilsuvar) içmli suyu Araz çay vasitsil tmin olunmasna, digr trfdn d Parsabadda md-barsaq xrçngi v rdbild md xrçnginin artmasna diqqt etmkl bir .çoxlar bu iki kateqoriyan bir-birin balayrlar
Bir neç ildir ki, Mclis nümayndlri v traf mühit fallar bu çayn çirklndiyini deyirlr, lakin hr df mntqnin su tmni slahiyytlirinin .iddialar il bu msly baxlmaqdan imtina edilir v Arazn çirklndiyi deyilir
2017-ci ild 4 min baln ölmsi il Araz çaynda balanan thqiqatlar göstrdi ki, balqlar zhr, yaxud ar elementlr sbbindn ölüblr. Bu .xbr Xudafrin prokuroru Hsn Hzrtini msly baxmaa mcbur etdi
Araz çaynda narahatedici msl Ermnistann zavod v atom stansiyas tullantlarn Araz çayna axtmas idi. Bu msl suyun çirklmsin v .balqlarn ölümün sbb olmudu

Parsabad halisinin cannn blas

yaltlr Ali urasnda rdbil tmsilçisi deyir: “Ermnistann snaye zavodlarnn tullantlarn bu mntqd Arazn istifad olunan suyuna axtmas nticsind ;camaatn çoxu xrçng xstliyin düçar olub.” Puya Mücrrd jurnalistlr verdiyi açqlamasnda bildirib: “Parsabadda el bir ail yoxdur ki, öz yaxn adamn yol qzasnda, ;yaxud xrçng xstliyin gör itirmmi olsun.” Ermnistann ölksinin zavod tullantlarn Araza axtmas üzündn xrçngin Parsabad halisinin canna bir bla oldunu, rdbil yaltind md-barsaq xrçngi statistikasn n yüksk oldunu açqlayan tmsilçi lav edib: “yaltlr Ali urasnda rdbilin tmsilçisi olaraq slahiyytli orqanlardan istyirm ki, insanlarn can il oynayan bu iki problemi tezlikl ;aradan qaldrsnlar.”

Dövlt reaksiya versin

Kleybr, Hurand v Xudafrin halisinin slami ura Mclisind sabiq tmsilçisi d Ermnistann snaye tullantlarn Araza axtmasn humanitar v ekoloji faci yaratdn bildirrk, dövltnd istyib ki, bu problemin aradan qaldrilmas .üçün ciddi addm atsn

Allahqulu Quluzad bundan vvl d Araza axdlan tullantlarn traf mühit zrri bard ciddi xbrdarlq edrk demidi: “Dövltnd gözIntimiz budur ki, ;bu mövzuya reaksiya versin v onu izlsin.”

O, rqi Azrbaycan tmsilçilrinin bu msl il bal enerji naziri il söhbtlrin d toxunaraq deyib: “Ermnistann diqqttsizliyi üzündn hal-hazrda bu ölkdn mis v qzl çirkab sular v tullantlar Araza axdlr v mntqnin

ekologiyasın bərk təhdidi dir. Bu, davam edərsə yaxın gələcəkdə humanitar fəci və ekoloji
;fəcinin əhəmiyyəti olacaqdır.”
Qulizadə vurulayb: “insanların həyatı təhlükədədir və deməli ki, bu
;məsələni izləməlidir ki, tullantıların Araxa axdırılması qarşı alınmışdır.”

Araz məndən məqsəd kimi

Araz təhlükədədir; ayda təxminən 1000 ton qaymaq, 1000 ton yağ, 1000 ton şəkər, 1000 ton
dolarından gəlir; təhlükədədir, Təhlükədədir və Ermənistan sərhədində Arpa
təhlükədədir; ayna qovucu, sonra Naxçıvanla 11 km. məsafədədir; türk sərhədini təkil edir.
ran və Naxçıvan sərhədində təhlükədədir; bəzi təhlükədədir; n Araz təhlükədədir; ay ran
v Ermənistan sərhədində təhlükədədir; rk yenidən ran və Azərbaycan arasında orta
sərhədini təkil edir, rəhbərliyin imalını sonunda (Parsabad histanında) Azərbaycan
Respublikasına daxil olur, Kənd təsəvvüfünə qovucularaq sonda Xəzər
təhlükədədir; kənd təsəvvüfünə;

Araz təhlükədədir; irklənib

rqə Azərbaycan Tibbi Səhiyyə və Kənd Təsəvvüfünə; fat və zərər Thəqiqat Mərkəzinin elmi
həyətində təhlükədədir; hmd Bayburdi bu məsələni il əvvəl deyib: “2016-cı ildə
bəzi təhlükədədir; n məsul orqanların iştirakı ilə Təbriz Tibbi Elmləri Universitetində iclas
keçirildi və hər bir orqan Araz təhlükədədir; aynın təhlükədədir; irklənməsi barədə təhlükədədir;
hesabatın təqdim etdi. Həmin il Su iştirakı həyata keçirildi; irklənməsi barədə təhlükədədir;
bildirdi ki, balıqların bədənində ar elementlər rast gəlinib, habelə suda ar element
təhlükədədir; kənd təsəvvüfünə; n təhlükədədir; lri gələcəkdə təhlükədədir; n təhlükədədir;
Araz təhlükədədir; aynın suyu və bu təhlükədədir; ayda təhlükədədir; l m təhlükədədir; balıqlar təhlükədədir;
aparlan tədqiqatlardan belə nəticə gəldi ki, suyun təhlükədədir; z təhlükədədir; n infeksiya və
xəstlik yoxdur. Yəni ar metal elementləri və zərər suyun təhlükədədir; irklənməsi və bu
;balıqların təhlükədədir; l təhlükədədir; m təhlükədədir; n səbəb olmur.”
hmd Bayburdi deyib: “Əgər təhlükədədir; lkmizdəki zərər miqdarını təhlükədədir; l təhlükədədir; n
aparlar kənd təsəvvüfünə; n v yeni zərərli tənəbi bilmir. Ona görə də Araxda
;təhlükədədir; irklənmənin hansı nəticələri v zərər olmasın deyə demək olmur.”